



Serif Ağayev

ziyyəti olduğu kimi etiraf etməyə hazırlır: su yoxdu, otlaq yoxdu, məktəblər işləmir, işıqlar yanmır və s.

Birçə səsə-küyə salan olmaya. Dəvə gördün, görmədin!

Yoldaş Cabreyilovun bu yazılımamış qanunu xüsusən kənardan gelen qonaqlara aid idi.

Yerli sakınlər qalsa, heç vaxt istəməzdilər ki, elnən toy-bayram libasında gelənlərləndən ötrü yoldaş Cabreyilovun başı ağrısın, ordaburda kişinin üzüne söz gəlsin. Axı neyələsin bu kişi? Allah erməninin bələsini versin! Yoldaş Cabreyilov deyirdi, o boyda torpaqları alıb milleti zəlil güne qoysunlar?

Adama elə gəldi ki, Corci yoldaş Cabreyilovun şlaqbaumundan bir balaca din-iman, bir balaca vicandan keçirə bilmişdi. Yeqin amerika-

yib yekə bir quyu qazdı, saman palçıq yoğurdu.

Corci özü CİPini kənarda saxlayıb qolunu çırmaladı, Abbasəli üçün bir-iki qəlib kərpic kesdi.

Bəlkə de Abbasəlini bu dünaya-ya bağlayan en dəyərli xatire elə bu idi. Zarafat deyildi ha, «yardım və rənərlərin böyüyü» palçığı ovuclaya-ovuclaya onunla birlikdə kərpic kesmişdi.

Xeste olduğunu unutmuşdu Abbasəli. Fehlələrə qoşulub işləyirdi.

Sırqlısını ciyinə atib təsbəh çevirən aqsaaqqal kişilər axşamlar mal-heyvanı yerbəyer eləyəndən sonra, özləri demis «Abbasəlinin kalafası»nın başına toplaşırıldar.

«Salam»dan, «İşiniz on qat olsun»dan sonra, onun həvəsle yer ölçməyinə, xəndək qazmağına, kərpic daşınaqına qaşları ile zərif eyham vurub gülümşəyir, Abbasəli ilə kürd dilində məzələnirdilər:

Bu azmiş kimi Corci yatağın başqa bir yerində göy rəngli qapısına «USAID» yazılmış başqa bir otaq tikdi.

Evin təyinati bəlli olmasa da, hamı Abbasəlinin yeraltı damları arasında göydələn kimi görünən otağının əlli-əlli yədən dəbdən düşdüyü nü anlaşı.

Bəlkə de bu Abbasəlinin xeyrinə idi. Evlə bağlı dözlüməz zarafatlar səngiyəcəkdi bir az. Amma kim bilir, bəlkə elə Abbasəlinin ürəyindən idi bu zarafatlar.

Bəlkə elə doğrudan da onun könlündən keçirdi ki, kiminsə qılçası tüklü, ortası şallı arvadını evinin yaxınlığında bu kalafaya sürükəsin.

Zarafatlar ara verdi. Hamının fikri-zikri yeni tikilən otaq və onun təyinatı idi.

Qapısına «USAID» yazılmış ev baradə ilk açıqlama belə oldu: burda

lər söhbətinin mabədini unudurdu-lar. Yolu Corcinin evinin yanından düşən adamlar yarımcəvrə cizməgə məcbur idilər.

Ev boş olsa belə, həndəvərinə gedən heyvanı qaytarmağa hər adam cüret eləmirdi. Bu zaman aqli kəsməyen uşaqları buyururdular: «A bala, a bala, o inəyi bəri qaytar». Bir gün, axşam vaxtı yenə hamı bir yere toplaşmışdı. Saqqallı, təsbəhli kişilərdən biri 7-8 yaşlı bir uşağı yanına çağırıldı, əyilib üzündən öp-dü. Dalınca da yağılı bir zarafat:

«Xalan nə təherdi?»

Uşaq utandığından başını aşağı saldı, burnunu çəkib ayaqqabısının ucu ilə torpağı təpikləməyə başladı.

«Eşitmirsən eğ?» — kişi təsbəhini sırlısının cibinə qoyub arxadan iki qolunu uşağın boynuna saldı və əllərini çənəsinin altına sürüsdürüb ona tərəf əyildi:

«Sənənəm! Xalan nə təherdi? Corcinin qəhbəxanasına gedirmi yene?»

Uşaq diksindi, böyük qəbahət yapmış kimi gözlerini bəredib uğunmaqdə olan saqqallı kişilər baxdı. Onu bayadandan eziżləyen kişi elə saqqanaq çəkdi ki, müvəzinətini saxlaya bilməyib yere çökdü. Uğunmaqdə olan kişilər sıfetlərini bir-birindən gizlədirdilər.

O axşamdan sonra bu balaca evin yarlığı boynundan asıldı.

Həttə qadınlar belə evin təzə təsbəhini işlətməkdən çəkinmirdilər. Bu adın Corcinin evinin tələyinə mistik təsiri oldu. Gedib gələn azaldı.

Corci özü de buralarda az-az görünməyə başladı. İndi Corcini övladı ikiyə çatan cavan gəlinlər axṭara bilerdi. Çünkü dünyaya uşaq getirmek imkanında olan qadınların demək olar ki hamisi bətnində bu mübarek xanımın «el işi»ni gəzdirdi.

Birce Abbasəli! Yazıq Abbasəlig Evin təzə adı zatən onun «əhatə dairəsi xaricində» olan mənəvi dün-yasını alt-üst etmişdi. Bir müddət hamının həsəd apardığı «bəy otağı»ndan səs-səmir gəlmədi.

Handan-hana belli oldu ki, küsüb Corcidən, ona bəslədiyi sonsuz məhəbbəti məşhur kalafasında dəfn edib və təzədən qayıdır öz yeraltı dünyasına.

Üstəlik rayonda, asfalta, örtüşdə, həttə yardım gətirən maşınlar arasında CİP gördümü, arxasını çevirdi: «Birdən Corci olar». Arxa çevirmək Abbasəlinin ən radikal etiraz aksiyası idi.

Adamın çoxu Abbasəlidən fərqli olaraq, hələ də bir daşı, bir ağacı, bir təpəsi olmayan, yeknəsaq yeraltı damlaryla şimalı-canubu bli-liməyən bu düzəngahın qibləsini Corcının evi deyin təyin edirdilər.

Gecələr yol azan çobanlar Corcının evi deyin hara getdiklərini hesablayırdılar. Zarafatla bura «Amerika səfirliyi» deyənlər də var idi. Gündüzlər isə bu evə günəşdən kölgələnən qoca ulaqlar yaxınlaşırı.

Corcının evi

İl olduğundan yaxşı yoxlamamışdır.

Bəlkə onu camaata sevdiren de qadağan olunmuş mal kimi geddirdiyi bu keyfiyyətlər idi!

Corcının sadəliyi, özünü yüksək tutmamağı da vardi. İlk gəldiyində bu yerlərin ən imkansız, xəstə sakini Abbasəlinin yeraltı damına baş çəkdi. Abbasəli il on iki ay yastıqdan baş qaldırmazdı.

Onu yalnız yardım verən maşınların yanında görmek olurdu.

Saralmış çöhəsi, qırışmış üzü görünən kimi uşaqlar qaçıb dağlışır, saatlarla növbəye duran böyük-lər kənarə çəkilirdilər.

Nə qəder yolunu saxlasalar da Abbasəli behənən tapıb mininləse savaşır, əvvəlcə «bu xarabaya daş qoyanı», sonra hökuməti söyür, alıdıq ərzəq payını belinə aşırıb yeralı damına çəkilirdi.

Camaat buralara təzə-təzə gələndə ümid edirdi ki, bu gün-sabah geri qayıdaq.

Heç kim ürk qızdırınb daxal-daxma tikmirdi. Vaxtı ilə burda heyvan saxlayan insanlar üçün quraşdırılmış dansqal, uçuq-sökük olacaqlar-da və yeraltı damlarda daldalanırıdlar. Sonalar gördülər yox, iş bir az qəlizdi, başladılar hərə bir yanda ko-ma qaralmağa.

Birçə il keçməmiş ham yerin altından üstüne çıxdı. Birçə Abbasəli ənənəsinə sadiq qaldı. «Nə qədər yaşayırıram evim, ölen gündən qəbrim bu yeraltı damdır» - dedi.

Anası ölsün Corcının! Günlərin birində, bir yük maşını gəlib Abbasəlinin damının qarşısında dayandı. Fehlələr kuzadan taxta materialları, şifer, çərçivələr, üstüne qızılı hərflərlə «USAID» yazılmış göy rəngli qapı düşürdülər.

Sonra ekskvator geldi, su çəndi, ekskvator çalovuşunu hərnəndən tökməkdə idi.

«Qə xö cəm qə, jniqi va hilqır, pərefi mali va bn» (Özünü cəmlə, elə bu arvadı al, təzə evə yiğisin).

Qırımdı Abbasəli, amma yerdində etiraz etməyi özüne müqəddəs bərc sayırdı:

«Wər məben, Corci insanəqi çeyə!» (Elə deməyin, Corci yaxşı in-sandır)

Mal-heyvanının otu-əlefə bol olan başqa bir saqqalı və təsbəhli kişi qayğısınaqasına zarafatı uzatmaq istəydi:

«Düye mərəqə çeyə» (Sən de yaxşı kişisən).

Yerin altından üstüne çıxməğin sevinci Abbasəlinin vəzninə təsir eləmişdi. Əvvəlki kimi, hər sözə alınıb, hər eyhama cırmamazdı.

Abbasəlinin evini hamı bir-biri-nən barmaqla göstərirdi. Əməlli-başlı pəncərə, dəhliz, qapı, hetta pəncərədə şüşələr, pərdə...

Bir sözələr bəy otağı! Qalın tuman geyinən və ortasını şalla çəkən, qılçaları tüklü arvadlar danışındılar ki, Abbasəli evlənmək istəyir.

Özü də dula-mula yiyə durmur, deyir mənə bakırə qız lazımdı, cünki özüm də oğlan xeyləriyim.

Həttə deyirlər arvadlardan biri məzə üçün Abbasəlinin qabağını kəsib ki, gəl məni al.

Ortasını şalla çəkən, qılçaları tüklü arvadlar onu da danışındılar ki, kişilərdən biri — Abbasəlinin yaxın qonşusu rayona gedmiş, yolüstü qapıda çırçıyıyan Abbasəliyə yanaşıb deyib ki, mən gedirəm, arvadı sənən tapşırıram.

Narahat olma, özünə demişəm, ürəyin istəyən vaxt daxalın pəncərəsini taqqıldat, gələcək...

Corcının tikidi otağın rahatlığıni qonum-qonşu Abbasəlinin burundan tökməkdə idi.

Gələndə qadınlar qarışqa mü-rəbbəyə daraşan kimi toplaşırıldar başına. Corcının tikidi evin təyinatı ağır-ağır qalxan dumandan sonra boy verən qocaman Laçın dağlarının füsunkar görünüşü kimi aydınlaşdı.

Hamı bilirdi artıq. Ən azi uşaq lərden xəbərsiz arvadlarını danışdırıldılar. Heyvan saxlamaq və laq-qırçı vura-vura domino oynamadıqdan başqa məşşüliyyəti olmayan, hava qaralar-qaralmaq çırğını püfləyib arvadlarının yanına dörtlənən bu üzü tüklü kişilər arzuolunmaz hamiləliyin qayığını çekmirdilər artıq. Corcının sehri əlləri dünyaya gələcək körpələrin yolu analarının bətnindənçəbaş-

şırdı. Hamı bilirdi artıq. Ən azi uşaq lərden xəbərsiz arvadlarını danışdırıldılar. Heyvan saxlamaq və laq-qırçı vura-vura domino oynamadıqdan başqa məşşüliyyəti olmayan, hava qaralar-qaralmaq çırğını püfləyib arvadlarının yanına dörtlənən bu üzü tüklü kişilər arzuolunmaz hamiləliyin qayığını çekmirdilər artıq. Corcının sehri əlləri dünyaya gələcək körpələrin yolu analarının bətnindənçəbaş-

şırdı. Hamı bilirdi artıq. Ən azi uşaq lərden xəbərsiz arvadlarını danışdırıldılar. Heyvan saxlamaq və laq-qırçı vura-vura domino oynamadıqdan başqa məşşüliyyəti olmayan, hava qaralar-qaralmaq çırğını püfləyib arvadlarının yanına dörtlənən bu üzü tüklü kişilər arzuolunmaz hamiləliyin qayığını çekmirdilər artıq. Corcının sehri əlləri dünyaya gələcək körpələrin yolu analarının bətnindənçəbaş-

şırdı. Hamı bilirdi artıq. Ən azi uşaq lərden xəbərsiz arvadlarını danışdırıldılar. Heyvan saxlamaq və laq-qırçı vura-vura domino oynamadıqdan başqa məşşüliyyəti olmayan, hava qaralar-qaralmaq çırğını püfləyib arvadlarının yanına dörtlənən bu üzü tüklü kişilər arzuolunmaz hamiləliyin qayığını çekmirdilər artıq. Corcının sehri əlləri dünyaya gələcək körpələrin yolu analarının bətnindənçəbaş-

şırdı. Hamı bilirdi artıq. Ən azi uşaq lərden xəbərsiz arvadlarını danışdırıldılar. Heyvan saxlamaq və laq-qırçı vura-vura domino oynamadıqdan başqa məşşüliyyəti olmayan, hava qaralar-qaralmaq çırğını püfləyib arvadlarının yanına dörtlənən bu üzü tüklü kişilər arzuolunmaz hamiləliyin qayığını çekmirdilər artıq. Corcının sehri əlləri dünyaya gələcək körpələrin yolu analarının bətnindənçəbaş-

şırdı. Hamı bilirdi artıq. Ən azi uşaq lərden xəbərsiz arvadlarını danışdırıldılar. Heyvan saxlamaq və laq-qırçı vura-vura domino oynamadıqdan başqa məşşüliyyəti olmayan, hava qaralar-qaralmaq çırğını püfləyib arvadlarının yanına dörtlənən bu üzü tüklü kişilər arzuolunmaz hamiləliyin qayığını çekmirdilər artıq. Corcının sehri əlləri dünyaya gələcək körpələrin yolu analarının bətnindənçəbaş-

şırdı. Hamı bilirdi artıq. Ən azi uşaq lərden xəbərsiz arvadlarını danışdırıldılar. Heyvan saxlamaq və laq-qırçı vura-vura domino oynamadıqdan başqa məşşüliyyəti olmayan, hava qaralar-qaralmaq çırğını püfləyib arvadlarının yanına dörtlənən bu üzü tüklü kişilər arzuolunmaz hamiləliyin qayığını çekmirdilər artıq. Corcının sehri əlləri dünyaya gələcək körpələrin yolu analarının bətnindənçəbaş-

şırdı. Hamı bilirdi artıq. Ən azi uşaq lərden xəbərsiz arvadlarını danışdırıldılar. Heyvan saxlamaq və laq-qırçı vura-vura domino oynamadıqdan başqa məşşüliyyəti olmayan, hava qaralar-qaralmaq çırğını püfləyib arvadlarının yanına dörtlənən bu üzü tüklü kişilər arzuolunmaz hamiləliyin qayığını çekmirdilər artıq. Corcının sehri əlləri dünyaya gələcək körpələrin yolu analarının bətnindənçəbaş-